

Fatimə BAGIROVA

AMEA Folklor İnstitutu

e-mail: bagirova_fatime@inbox.ru

<https://doi.org/10.59849/2309-7922.2024.2.123>

ƏSKİ TÜRK MİFİK GÖRÜŞLƏRİNDE TƏBİƏT VƏ CƏMİYYƏT VƏHDƏTİ

Xülasə

İnsanın təbiətə münasibəti əski çağlardan başlayaraq yüzilliklər ərzində formalışmış biçimlənmişdir. Zaman-zaman bu münasibətlər mənfi və müsbət çalar qazanmış, onu əhatə edən dünyaya qarşı özünəməxsus baxışlar formalaşdırılmışdır. Təbiətə münasibət ilkin görüşlərdə, mifik düşüncə sistemində böyük rol oynamışdır. Bu münasibətlər etnosun yaddaşında, həyat tərzində varlığını daim yaşatmış, günümüzə kimi öz aktuallığını qorumuşdur. Bu aktuallığı qoruyan şəkillərdən biri də Novruz bayramıdır. Novruz bayramı eyni zamanda təbiət və cəmiyyətin vəhdətini özündə əks etdirən bir bayramdır. İlkin görüşlərdə qışın yazılı əvəzlənməsi və bunun fonunda yaradılışın, ölüb-dirilmənin mənalandırılması əsas yer tutur. Bu sferada təkcə təbiət deyil, eyni zamanda insanlar da həyat tərzlərində bu yenilənməni təbiətlə vəhdət halında həyat keçirirlər. Ev-eşiyin təmizlənməsi, yeni libasların geyinilməsi, mənəvi baxımdan küsülüllerin barışması, və ya barışdırılması, ata-baba ruhlarının yad edilməsi və təbiətdə baş verən oyanma bir zaman kəsiyində – axır çərşənbədə baş verir. Bundan əlavə, axır çərşənbəyə kimi digər çərşənbələrdə həyata keçirilir. Çərşənbə axşamları dörd ünsür – Su, Od, Yel, Torpaqdan ibarət olmaqla təbiətin elementləri şəklində hər bir çərşənbə gününa müvafiq mərasimlər, şənliklər təşkil olunur. Ayrı-ayrılıqda hər bir çərşənbədə müəyyən rituallar, ayınlər yerinə yetirilir, tonqal qalanır. Axır çərşənbə gecəsində bir anda duran təbiət köhnə ildən yeni ilə qədəm qoymaqla mifoloji anlamda yenilənir. Ümumilikdə, Novruz əski türk mifoloji düşüncə sistemində elə bir hadisədir ki, sakral zaman kəsiyində baş verən təbiətin ölüb-dirilməsi yaradılışın, nizamın bərpasını işarələyir. Və bütün bunlar əski türk mifik görüşlərində təbiət və cəmiyyətin vəhdəti fonunda baş verir.

Açar sözlər: Novruz, təbiət, su, od, hava, torpaq

Fatima BAGIROVA

THE HARMONY OF NATURE AND CIVILIZATION IN
CONTACTS WITH ANCIENT TURKISH MYTHOLOGY

Summary

Since ancient times, human's attitude toward nature has been shaped throughout many ages. These relationships have occasionally developed both

positive and bad facets, giving him distinct perspectives on the world. During the initial contacts, the mythological system of thought was heavily influenced by the attitude toward nature. These relationships are still relevant now since they have always been retained in the ethnoses' memory and way of life. The Nevruz holiday is one image that has managed to maintain its currentness. Another celebration that symbolizes the harmony of nature and society is Nevruz. The substitution of spring for winter and the resulting interpretation of creation, death, and resurrection played a significant role in the early gatherings. In addition to nature, individuals also feel this rejuvenation on this holiday by incorporating nature into their daily lives. The final *Charshanba* is dedicated to cleaning the door, changing clothes, making amends with the spirit, remembering the ancestors, and reviving oneself in nature. Up until the final *Charshanba*, it is also held on the other *Charshanba*. In accordance with the four elements of nature—fire, air, earth, and water—ceremonies and festivities are held on *Charshanbanights*. Additionally, bonfires are lighted and specific ceremonies and rituals are carried out every *Charshanba*. In a mythical sense, nature was rejuvenated last *Charshanbanight* as the new year began. In the old Turkish mythical thought system, Nevruz is often seen as an event that signifies the restoration of creation and order through the death and resurrection of nature, which occurs within a sacred time period. All of these occur in ancient Turkish mythological gatherings where nature and society are united.

Key words: Nevruz, nature, Water, Fire, Air, Earth

Фатима БАГИРОВА

**ЕДИНСТВО ПРИРОДЫ И ОБЩЕСТВА В ДРЕВНИХ
ТЮРКСКИХ МИФИЧЕСКИХ ВОЗЗРЕНИЯХ**

Резюме

Отношение человека к природе, формировавшись на протяжении столетий, начиная с древних времен. Время от времени эти отношения приобретали негативные и позитивные оттенки, формировали своеобразные взгляды на окружающий мир. Отношение к природе сыграло большую роль в первоначальных взглядах, в мифической системе мышления. Эти отношения всегда сохраняли свое присутствие в этносе в памяти, в образе жизни, сохранили свою актуальность и по сей день. Одним из этих образов, которые сохранили эту актуальность, является праздник Новруз. Праздник Новруз, является праздником, который отражает в себе единство природы и общества. В первоначальных взглядах основное место занимает смена зимы на весну и на этом фоне осмысление творения, смерти и воскресения. В этой сфере не только природа, но и люди в своем образе жизни осуществляют это обновление в жизнь, в единстве с природой. Генеральная уборка дома, надевание новой одежды, перемирие или примирение послорившихся с моральной точки зрения, поминование духов предков и пробуждение, которое про-

исходит в природе, возникает в течении определенного времени – в последний вторник. Помимо этого, данные ритуалы проводятся и в другие вторники, вплоть до последнего вторника. По вторникам вечерами организовываются соответствующие каждому вторнику определенные обряды, празднества, в виде элементов природы, которые состоят из четырех стихий – Воды, Огня, Ветра, Земли. В каждый вторник, по отдельности, совершаются определенные ритуалы, обряды, разводятся костры. В ночь последнего вторника, природа, которая стояла на одном месте, в одно мгновение обновляется в мифологическом смысле, вступая в новый год из старого. В целом, Новруз такое явление в древнетюркской системе мышления, что оно знаменует собой смерть и воскресение, порядок природы, которые происходят в сакральный период времени. И все это происходит на фоне единства природы и общества в древнетюркских мифических воззрениях.

Ключевые слова: Новруз, природа, вода, огонь, воздух, земля

Bəşər yaranandan insan özünü ətraf aləmlə vəhdətdə olduğunu, onun ayrılmaz bir parçası olduğunu duymuşdur. Elə bu səbəbdəndir ki, hər zaman təbiət insanı düşündürmiş, onun haqqında fikirlər yürütülmüşdür. İbtidai çağ insanı sırlı təbiətin qoynunda ondan asılı olmasını, onun vasitəsilə yaşamını sürdürməyi anlamış, müqəddəs hesab etdiyi təbiət nemətlərini, çayını, daşını, torpağını əziz tutmuşdur. Mifik çağ insanı təbiətin dürtlü-dürlü ona gizli qalan sehrkarlığını daim izləmiş onun istisinin, soyuğunun nəticələrini müşahidə etmişdir. Bu müşahidələr nəticəsində illər ərzində formalaşan təbiətlə bağlı meydana gəlmiş mərasimlər, bayramlar etnosun təfəkkür modelində qəlibləşmiş, tarixin sınaqlarından keçərək öz əhəmiyyətini itirməmişdir. İtməyən bu təfəkkür modeli etnosun mifoloji dünyaya duyumunu sezməyə, onun yaşam biçimini incələməyə imkan verir. Təbiəti özündə ehtiva edən bayram ritualları, dəyişməyən sabit formullar heç təsadüfi deyil ki, bu zamanımıza kimi öz canlılığını qoruyub saxlaya bilmışdır. Türk mədəni tarixində formalaşmış yaşayan bu bayamlardan biri Novruz bayramıdır. Bu bayramın yaranması haqqında bir çox tədqiqatçılar müxtəlif mülahizələr söyləmişlər. S.Rzasoy Novruzun indiki biçimlənmiş şəklini, hansı epoxalar tarixindən keçdiyini bu şəkildə qruplaşdırır:

1. Qədim türklərin **şamanizm** dünyagörüşü;
2. Qədim və erkən orta əsr türklərinin **tanrıçılıq** dini;
3. Qədim Azərbaycan və İran xalqlarının **zərdüştlik** dini;
4. **İslam** dini və onun müxtəlif təriqət və məzhəbləri;
5. Xristian türk xalqlarının simasında **xristianlıq** dini;
6. İudaist türk xalqlarının (əsasən, tarixi xəzərlərin və onların çağdaş törəmələrinin) simasında **musəvilik – iudaizm** dini (9, s. 90).

Tarixi sınaqlarla üz-üzə qalan Novruz ilkin sxemini sabit formullar çevrəsin-də ənənə şəklində yaşamışdır. İnsanlar yaşayışını təmin etmək üçün yazın gəlişini, günəşin hərarətini sevinclə qarşılamışlar. Çünkü ağacların, bitkilərin bar verməsi,

yaşıl otlaqların boy atması əkinçi və maldar tayfalar üçün bol məhsul demək idi. Şimal yarımkürəsində yaşayan xalqlarda da yazın isti nəfəsini duymuş, onun gəlişini bayram etmişlər.

M.Qasımlı yazar: “Yaz mərasimi daha çox şimal yarımkürəsində xalqlar arasında qeyd olunur. Cənub yarımkürəsində (Afrika, Hindistan və başqa bu kimi ölkələrdə) qış demək olar ki, duyulmadığından belə bir mərasim keçirilməsinə ehtiyac olmamışdır. Bunun əksinə, Şimal yarımkürəsində yaz-qış əvəzlənməsi qabarlıq görüntü yaratğından bu yarımkürədə yaşayan bütün xalqlar qışın gedisini və yazın gəlişini bir-birinə bənzər mərasimlərlə qeyd edirlər” (5, s. 53).

Bu nəticələrə əsasən bayramın ibtidai binasının təbiətlə əlaqəli olduğunu, dünyanın yeni ildə (Novruzda) mifoloji aspektdən təzələndiyini özündə ehtiva etdiyini söyləmək mümkündür. Kosa, keçəl mərasim tamaşasında qışı, keçi isə yazı təmsil etmişdir. Yazın gəlişi ilə təkcə təbiət deyil, ondan asılı olan insanlarda öz yaşamında bu yenilənməni bərpa etmişdir. Bayrama hazırlaşanlar ev-eşiyi təmizləmiş, yeni libaslar geymişlər. Mənəvi baxımdan küsülülərin barışması, və ya barışdırılması, ata-baba ruhlarının yad edilməsi də bu qəbildəndir. Həm təbiətin, həm insanların “yenilənmə”si burada nizamsızlığın bərpası, xaosun yenidən bərtəraf olmasınaşıdır. Beləliklə, təkrarlanan zamanın ritmik anı dövrəyə qoşularaq mifoloji-kosmoqonik hala keçid edir.

M.Seyidov yaz bayramını əksliklər görüşünə əsasən bu şəkildə səciyyələndirir: “Qış yazla əvəzlənməsə, “ölüm” (qışın “ölümü”) olmasa, olum (yazın “dirilməsi”) olmaz. Əski inama görə, əksliklərin – qışın yazla əvəzlənməsi, “vuruş” həyatı, yaşayışı var olmaq üçün “təmin” edir. Vaxtı irəli aparır” (10, s. 8).

Təbiətdə baş verən ölüb-dirilmə axır çərşənbədə bütövlüklə icra mexanizmi həyata keçirərək öz təsdiqini tapır. Lakin bu mərhələyə kimi bu proses digər çərşənbələrin funksional mövqeyinin müəyyənləşmələrini də labüb edir. Çərşənbələr yaradılışda iştirak edən dörd ünsürün – Suyun, Odun, Havanın, Torpağın adı ilə əlaqələndirilmələri birbaşa təbiətin var oluşunda iştirak etmələrindən qaynaqlanır. Qazax folklorunda Novruz tamaşasında meydan tamaşaçılarının Kosaya ünvanladıqları: “Dünyanın əvvəli nə?” sualına Kosa: “Dünyanın əvvəli Od, Su, Hava, Torpaq” – deyə cavab verir (2, s. 87).

A.Nəbiyev yazar: “İllaxır çərşənbələrin hər birində əzizlənən müqəddəs ünsürlər bütün il boyu insanın köməyinə gəlmış, ona əl tutmuş, ən ağır əmək prosesləri zamanı da onları çağırın, vəsf eləyən nəğmə, ayin və etiqadlar xalqın dilində yaşamış, onun erkən məişətinə yoldaşlıq etmişdir” (7, s. 5). Bu elementlər yaradılışda ilk başda iştirak edən elementlər olmaqla bayramın spesifik məzmununa aydınlıq gətirmiş olur.

Su türk mifoloji dünya modelində xaosu və yaradılışı bildirən bir nəsnə kimi çıxış edir. Bir çox yaradılış miflərində ilkin olaraq sudan başqa heç nəyin olmadığı vurgulanmaqdadır. Türk xalqları suya hər zaman müqəddəs ünsür kimi baxmış, su əyələrinə ehtiramla yanaşmışlar. Novruz bayramında da su ilə bağlı bir çox ayinlər

icra edilməkdədir. Günəş doğmamışdan axar su üstündən atlanar, dərdi bələni suya tökərlər.

Göyçə inanclarında yazılır: “İlin axır çərşənbəsində gejə yarısı yuyunuf paklanannan sonra axar suyun qıraqında oturuf niyyətini ona danışsan, o niyyətinə çatarsan. Dərdini, ağrını, azarını suya söyləsən, su gejə hamisini özü ilə aparar, – deyirlər” (1, s. 94).

Və yaxud “Su aydınınıxdi,— deyiflər. Ona görə də ilin axır çərşənbəsində hamı bir-birinin üstünə su ciliyir ki, təzə il onnar üçün uğurru olsun” (1, s.100).

“Novruz bayramında kim gün çıxmamış hamidan tez bulaxdan su gətirif onunla xımir yüksursa, o evdən bin-bərəkət hes vaxt əskik olmaz” (1, s. 93).

Naxçıvan bölgəsində “Evdə bütün su qablarını boşaldıb “çərşənbə suyu” doldururlar. Sudan çörək bişirmək üçün xəmirə tuturlar. “Çərşənbə suyu”ndan gətirib bir gün saxlayıb, sonra əkin sahəsinə səpərlər. Bolluq-bərəkət, artıb-çoxalmaq rəmzi olaraq götürülən sudan əkin sahəsinə səpiləcək toxumun, mal-heyvanın üstünə də çiləyərlər... “Çərşənbə suyu”ndan Novruz bayramı günü yandırılan tonqalın külünüñ üzərinə səpərlər ki, həm ürəklər sərinləşin, həm də şər qüvvələr evdən kənarlaşınlar. Götürülmüş sudan gələn ilin axır çərşənbəsinə qədər saxlamaq adəti vardır. Onunla boğazı ağriyan uşaqların boğazını ovurlar, eyni zamanda çox az miqdarda xəstələrə içirirlər. Mal-qaranı da axar suya aparıb suvarar, suyun üstündən üç dəfə keçirəndlər. Bununla da mal-qaranın, qoyun-quzunun azarının suya töküldüyü, suyun isə bunu yuyub apardığına dair inam mövcuddur. “Çərşənbə suyu”ndan gətirib yapma hazırlayar, həmin yapmadan damazlıq malın sayına görə, birini də artıq olaraq malın karşısındakı divara yapardılar. Sonra qurumuş yapmanın mal-qaranın altında yandırıldılardı. Bunu da gələcəkdə damazlığın sayının artması ilə əlaqələndirirdilər” (8, s. 24).

Belə anlaşılır ki, axır çərşənbə suyu insanların həm məişətində, həm də təsərrüfat işlərində bərəkət rəmzi kimi, şər qüvvələri qovmaq üçün, xəstələri sağaltmaq üçün istifadə olunmaqdadır. Axır çərşənbə suyunun növbəti Novruz bayramına kimi saxlanması onun hər iki funksiyanın daşıyıcı olmasını xəbər verir. Həm azarbezəri götürür, həm də bərəkət rəmzi kimi funksionallaşır. Onun bir gün saxlanılıb sonra istifadə olunması artıq yeni il (Novruz) suyu funksiyası qazanmasına səbəb olur. “Çərşənbə suyu”nun məhz Novruz tonqalının üzərinə tökülməsi də bunu deməyə əsas verir. Göyçədə Novruz bayramında gün çıxmamış gətirilən ilk su ilə xəmir yoğurmaq, göründüyü kimi, eyni zamanda daim bərəkət vermə funksiyasını daşıyır. Mifoloji anlamda yenilənən təbiətin gücü onun elementlərində öz əksini tapmış olur.

Çərşənbələrdən biri də od çərşənbəsidir. Türk xalqlarında inama görə hər bir nəsnənin öz ruhu, sahibi olduğu kimi odun da öz sahibi olduğuna inanılmışdır. Od günəşin rəmzi mənası kimi mənalandırılmışdır. Din tarixçisi və filosof M. Eliade yazır: “Bir zamanlar, dirlər tarixinin öyrənilməsinin başlangıç mərhələsində olduğu bir dövrdə belə hesab olundu ki, Günəşə sitayış bütün bəşəriyyətə xas olan bir

hadisədir. Müqayisəli mifologianın ilk araşdırmları onun izlərini, demək olar ki, hər yerdə üzə çıxardı” (11, s. 96).

Türk xalqları da Günəşi müqəddəs hesab etmiş, onun doğması üçün nəgmələr oxunmuşdur. Məhz Günəşin istisi torpağı oyatmış yaşıllığın, bitkilərin yetişməsində böyük rol oynamışdır. Günəşin şüalarının düşdüyü yerlər də pak sayılmışdır. Onun rəmzi olan odun – tonqalın qalanması heç təsadüfi deyildir. Çərşənbə günlərində insanlar qalanın tonqalın üzərindən atlmış, azar-bezarlarını odda yanmışlar.

S.Qasimova yazır: “axır çərşənbə tonqalı ilə Novruz tonqalı arasında fərq var. Bu fərq ondan yaranır ki, axır çərşənbə tonqalı getməkdə olan yeni ili yola salmaq üçün yandırılır, Novruz tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə cillədən, yəni köhnə ilin ağrı-acısından, qada-balasından təmizlənir və insanların bütün ağırlıqları həmin axırınca günün tonqalı ilə gedir (yanıb heç olur). Novruz tonqalı isə yeni ilin ilk gününün tonqalıdır. İnsanlar artıq bu tonqalın ətrafına hər cür dərddən-bələdan, ağırlıqlardan, cillədən təmizlənmiş halda yiüşürlər. Çünkü bu tonqal, od-ocaq təzə ilin tonqalıdır” (6, s. 170).

Ola bilsin ki, Novruz tonqalı həm də yeni ildə (Novruzda) doğan Günəşi rəmzləndirmişdir. Çünkü əski insan Günəşi müqəddəs tutduğu üçün ona ehtiram bəsləmiş, onun varlığını təbiətin, yaşamın varlığı hesab etmişdir. Tonqalın qalanması eyni zamanda ailə ocağının daim yanmasını, soyun, nəslin yaşarlığını davam etdirmək kimi mənalandırılır.

Digər çərşənbələrdən biri də torpaq çərşənbəsidir. Novruz bayramını çox zaman əkinçilik təsərrüfatı ilə əlaqələndirmişlər ki, burda da torpağın müqəddəsliyi öz əksini tapır. M.Hatəmi yazır: “Azərbaycanda çərşənbə günü havanın əlverişli olub-olmamasına baxmayaraq, camaat sahələrə çıxıb əkinə əl qoyar, cüt qoşar. Bunu edə bilməyən şəxs əkin sahəsinə gedib, torpağı heç olmasa iki-üç bel çevir-məlidir... Türk səyyahı Vələd Çələbi uşaqlığını xatırlayaraq yazır ki, altmış il əvvəl konyalılar Novruz bayramını sahələrdə keçirərdilər” (4, s. 14).

A.Nəbiyev yazır: “Axır çərşənbədə yeni əkiləcək torpaq sahələrində, əkin yerlərində kütləvi şənliliklər keçirilərdi. Bir çox hallarda isə sayaçılарın, cütcülərin nəgmələri, mərasimləri yada düşərdi. Ümumilikdə, axır çərşənbədə torpaq əzizlənər, adamlar torpağı təmizləməyə çıxar, bostan və dirriklərdə müxtəlif ayinlər icra edərdilər” (7, s. 43).

Torpağın əzizlənməsi, sahələrdə ayinlər keçirilməsi torpağın müqəddəsliyinə işaret etməkdədir. Ş.Albaliyev yazır: “Xonçaya yiğilmiş mer-meyvə, şirniyyat torpağın barı-bəhəri olmaqla torpağı işarələyir” (3, s. 172).

Çərşənbələrdən biri də Yel çərşənbəsidir. A.Nəbiyev xalq arasında bu çərşənbənin müxtəlif adlarla adlanmasını yazır: “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınır. Əski etiqadlara görə bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya

soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir” (7, s. 30).

Göründüyü kimi, bu ünsürlər birbaşa təbiət ilə əlaqəli olub onun yenidən canlanmasında iştirak edən ünsürlərdir. İnsanlar bu ünsürlərin vasitəsilə yaşam tərzini mifoloji anlamda yeniləyərək (sudan, oddan atlanıb dərd bələdan qurtulur, yeni il suyunun, odun bərəkətindən faydalanan, hava torpağı isidib onu oyadır, əkin üçün yararlı hala gətirir) nizamlanmış dünyada sabitliklərini bərqərar edirlər. Belə aydınlaşır ki, Novruz əski türk mifik düşüncə sistemində elə bir hadisədir ki, təbiətin və insanın yenidən canlanmasına vəsilə olub vəhdət halında bir təmərküz-ləşmə meydana gətirmiş olur.

ƏDƏBİYYAT

1. Azərbaycan folkloru antologiyası, Göyçə folkloru, III kitab / Tərtib edən: İsmayılov H. Bakı, Səda, 2000, 768 s.
2. Azərbaycan folkloru antologiyası, Qazax örnəkləri, XXI kitab / Tərtib edənlər: Xəlilov R., Ələkbərli Ə. Bakı, Elm və təhsil, 2012, 376 s.
3. Albaliyev Ş. Xalq bayramları probleminin nəzəri əsasları və Novruz. Bakı, Təknur, 2020, 202 s.
4. Hatəmi M. Novruz bayramının mənşəyi haqqında. Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri, №3, 1970, s. 13-21
5. Qasımlı M. Novruz mərasim kompleksinin tarixi-mifoloji anلامı // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab. Bakı, Səda, 1999, s. 50-56
6. Qasımov S. Azərbaycanda Novruz ənənə və inancları. Bakı, Elm və təhsil, 2018, 188 s.
7. Nəbiyev A. İlaxır çərşənbələr. Bakı, Azərnəşr, 1992, 62 s.
8. Orucov A. Azərbaycan Naxçıvan bölgəsindəki xalq təqvimi adətləri, mərasimlər və inanclar // Tarix e.n.a.dər.al. üçün təq.ol. dissertasiya. Bakı, 2009, 164 s.
9. Rzasoy S. Novruz bayramının konseptual-fəlsəfi əsasları // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXI. Bakı, Nurlan, 2009, s. 87-90
10. Seyidov M. Yaz bayramı. Bakı, Gənclik, 1990, 96 s.
11. Элиаде М. Очерки сравнительного религиоведения. Москва, 1999, 324 c.

*Redaksiyaya daxilolma tarixi: İlk variant: 23.10.2024
Son variant: 15.11.2024*